

**Qəşəm Nəcəfzadə**

Daş

Əlimi cibimə qoyub gedirəm,
Cibimin dibini oyub gedirəm.
Bir fikrim var, yeyib doyub gedirəm,

Küçədə,
Bir balaca daşı diyirləyə-diyirləyə...

Gözümlə bir vergül atram,
göydə oynayan bir quşa,
O vergildən sonra gəlir başqa bir quş da...
Daş sevinir,
Elə bilir bu saat onu göye qaldıracam...
Göydən ötrü olur daş...

Bir təpik atıram
Ayağıma dolaşan küləyə,
Küləyin ağızından
Saralmış bir yarpağı düşürməyə...

Gedirəm ayağımla
Yarpağı oynada- oynada...
Yarpaq da oynayır mənimlə
Qız nəvəm kimi hərdən qalxır başıma...

Aha, bu top kimindi?
Qapı bilib girib bir çuxurun içində,
Təpik vururam
Topun yuxusuna,
Səksənir hardasa bir uşağın
mürgülü ayaqları.

Gedirəm işə,
Yenə daşı diyirləyə- diyirləyə,
Axşam işdən çıxanda,
Qayıdırám o daşla,

O da qayıdır
Fikrində göye uçmaq
Qədim bir istəyi ilə...

Şair

Əllərin cibində,
Düz Azneftin tinində,
Elə durmusan,
Gözünүн ucunda bir uzaqlıq var,
Uzaqlığın ucunda bir təmizlilik.
Sən getməlyidin şair,
Getmediñ.
Səs kimi çekilib getdi uzaqlar...

Elə dayanmışan,
Guya ki, heç zaman pərt olmamışan,
Hec kəsin önündə qırılmamışan.
Guya ki, havaya təpik atrisan,
Əslində döyürsən ayaqlarını.
Siqar yandırırsan, Azneftə tərəf,
Amma gəmirirsən dodaqlarını,
Sən getməliyidin, şair,
Kim yubatdı səni?

Axi kimdi sənin şeirinə baxan?
Oxucundu səni satan düşmənə.
Oxucun döyəcək səni türmədə,
Yəqin bir söyüş də qoyer axşama.
Səni oxucun öldürdü, şair
Heç kim öldürməzdi belə...

Təzə bir xəyalə düşmüşəm yənə,
Köhnə xatirədən bir "Sən" düzəldim,
Toplayıb şəhərdən qırıqlarını,
Sənə çatdaq- çatdaq vətən düzəldim.
Sevərsənmi şair, vətəni bir də?

Mən bilmirəm, nədi səni saxlayan?
Havadakı bu baş nədi, ağlayan?
Ayaq nədi oynayan?
Bu qol nədi fırlanan?
Bu göz nədi dörd olan?
Əyil, şair,
İçində bir hiss var, əyəcək səni,
Başını dik tutsan, döyəcək səni,
Şair, yixil, heykəlin gəlir,
Əzəcək səni

O kimdi, sürətlə keçir?
-Oxucundu
Polis səni ağacın arxasına çekir,
-Gizlən burda.
Adam özünü
adam hesab eləmir, şair,
Oxucudan gizlənmək
Olurmu?

- Mən deyirəm, gizlən,
Baxma Nəsimiye.
Əyil, bir az da əyil, şair
Heykəlin də xeyirliyə gəlmir,
Gəlir səni əzməyə...